



İlham Əliyev

LƏNKƏRAN

İCTİMAİ-SİYASİ QƏZET

№ 01-02 (8533) ● Çərşənbə axşamı, 22 fevral 2022-ci il ● Qəzetin əsası 1931-ci ildə qoyulmuşdur ● Qiyməti 50 qəpik



Xocalı soyqırımının otuzuncu ildönümü haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.

Xocalı qətləmi Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.

Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanis Ayrıım, Qaradağlı, Ağdaban və Başlıbel qətləmləri ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədər işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və ölüldü. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.

Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı.

Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvətmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.

Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət "Xocalıya ədalət" beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir.

Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədən-lər öz layiqli cəzalarını almalıdırlar.

Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini faciənin otuzuncu ildönümü ərəfəsində bir daha dərin hüznə yad edərək **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb onun həyata keçirilməsini təmin etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 28 yanvar 2022-ci il.

20 YANVAR ŞƏHİDİNİN ABİDƏ KOMPLEKSİNİN AÇILIŞI OLUB

20 Yanvar şəhidi Rövşən Bədəlovun adını daşıyan şəhər 9 saylı tam orta məktəbin məzunlarından bir nəfəri 1990-cı il 20 Yanvar hadisələri zamanı, 6 nəfəri isə Qarabağ müharibəsində erməni işğalçılarına qarşı qanlı döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Məktəbin müəllim və şagird kollektivi şəhid məzunların xatirəsini heç vaxt unutmur, daim əziz tutur. Şəhid valideynlərinin və doğmalarının iştirakı ilə məktəbdə tez-tez şəhidlərə həsr olunmuş xatirə günləri və digər tədbirlər keçirilir, onların qəhrəmanlıqları barədə şagirdlərə ətraflı məlumatlar verilir.

Bu günlər məktəbin məzunları olmuş şəhidlərin xatirəsini əbədləşdirmək məqsədilə tikilmiş abidə kompleksinin açılışı olub. Bu münasibətlə keçirilən tədbirdə şəhər rəhbərliyi, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.

Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlət müstəqilliyimizin və işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin əbədləşdirilməsi üçün görülməli işlərin milli-mənəvi dəyərlərin geniş təbliğində, gənc nəslin vətənpərvər ruhda tərbiyələnməsində mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Tədbir məktəblilərin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə başa çatıb.



"Lənkəran"

GÖRKƏMLİ SƏRKƏRDƏ HƏZİ ASLANOVUN ANIM MƏRASİMİ KEÇİRİLİB



İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov Azərbaycan xalqının dünya hərbi tarixinə bəxş etdiyi görkəmli sərkərdələrdəndir. Sovet ordusunda, o cümlədən Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında mühüm yeri olan Həzi Aslanovun xidmətləri bu gün də dünyanın hərbi mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir. Cinahlardan zərbələr ustası kimi tanınan qəhrəman həmyerlimiz haqqında marşallar, generallar, zabitlər, həmçinin onun komandirlik etdiyi hərbi hissələrin sırası döyüşçüləri belə həmişə fəxrə şəhəti açıb, onu yüksək əxlaq və iradi keyfiyyətlərə malik şəxsiyyət, sərkərdə, əfsanəvi qəhrəman, hər şeydən öncə içdiyi hərbi anda, Vətəninə, xalqına sadıq insan və qətiyyətli general kimi xarakterizə ediblər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər görkəmli hərbi xadim, general Həzi Aslanovun anadan olmasının 112-ci ildönümü münasibətilə keçirilən mərasimdə səsləndirilib.

Mərasimin keçirildiyi Şəhidlər xiyabanına 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin yaratdığı yüksək əhvali-

ruhiyyə ilə gələn Müdafiə Nazirliyinin rəsmiləri, Bakı Qarnizonunun hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları, veteran tankçılar və Vətən müharibəsinin iştirakçıları olan tankçılar unudulmaz sərkərdənin məzar-abidəsi önünə Müdafiə Nazirliyi adından əklil qoyub və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qeyd olunub ki, Həzi Aslanov şəxsiyyətinə və qəhrəmanlığına ən yüksək qiyməti, dəyəri, xalqımızın ümummilli lideri Heydər Əliyev verib, onun adı ölkəmizdə, eləcə də respublikamızın hüddudlarından xeyli uzaqlarda da əbədiləşdirilib. Heydər Əliyev vurğulayırdı ki, Həzi Aslanov Böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmliyədir. O, bu döyüşlərdə həlak olub, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirib, Azərbaycan xalqının hansı yüksək mənəvi keyfiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirib.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə faşizm üzərində Qələbəyə həsr olunmuş tədbirlərə hər il görkəmli hərbi sərkərdə Həzi Aslanovun məzar-abidəsi qarşısında keçirilən tədbirlərlə start

verilirdi. Unudulmaz Liderimiz məsləhət görürdü ki, Həzi Aslanov kimi oğulların igidlikləri həmişə gənclərimiz üçün nümunə olsun, döyüşçülərimiz öz atalarının, babalarının qəhrəmanlıq tarixini yaxşı öyrənsin, ondan nəticələr çıxarsın və hərbi fəaliyyətlərində istifadə etsinlər. Çünki atalarımızın, babalarımızın, əcdadlarımızın qəhrəmanlıq nümunələri bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnəkdir.

Bu əsnə bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni nəslin döyüş və qəhrəmanlıq ənənələri ruhunda tərbiyə edilməsi ideoloji fəaliyyətdə prioritet məsələlərdəndir.

Azərbaycan Respublikası Prezidentinin "Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında" 2019-cu il 29 dekabr tarixli Sərəncamında qeyd edilir ki, xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov məhir hərbi sərkərdəlik istedadı nümayiş etdirib və hərbi salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadətli torpaqlarımızın işğaldan azad edilməsində hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.

Anım mərasimində Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdcüsü polkovnik Abdulla Qurbani ulu öndər Heydər Əliyevin "Tarix tarixdir və 1941-1945-ci illər müharibəsi Azərbaycan xalqının tarixində mühüm yer tutur, xalqımızın tarixinin parlaq



səhifələrindəndir. Biz bunları böyük hörmət və ehtiramla xatırlamalıyıq... Tarixdən heç bir şeyi silmək olmaz, onun hər bir mərhələsi xalqın salnaməsi, həyat yoludur" fikrini xatırladı və tədbir iştirakçılarına görkəmli hərbi xadim Həzi Aslanovun həyat və döyüş yolu barədə ətraflı məlumat verib.

Nəzərə çatdırılıb ki, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində hər il olduğu kimi, bu il də görkəmli sərkərdə Həzi Aslanovun xatirəsinə həsr olunan silsilə tədbirlər həyata keçirilir. Həmin tədbirlərdə böyük iftixar hissi ilə qeyd edilir ki, Həzi Aslanov kimi qəhrəmanların davamçıları olan yüzrlər, minlərlə igid oğullarımız Vətən müharibəsində əsl qəhrəmanlıq nümunələri göstərərək tarixi və əzəli torpaqlarımızı işğaldan azad edib, üzərinə "Həzi Aslanovçular" yazılmış tanklarımız döyüş meydanlarında atababalarımızın qəhrəmanlıqlarını bir daha təkrarlayıblar. Neçə-neçə silahdaşımız şəhid olsa da, onların Qələbəyə inamı azalmayıb, "Dəmir yumruğu"umuz düşməne sarsıdıcı və dağıdıcı zərbələr vurub. Prezidentimizin də

qətiyyətlə dediyi kimi, "Dəmir yumruq" yerindədir.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov, Tankçı Veteranlar İctimai Birliyinin sədri, ehtiyatda olan zabit Hacı Əzimov, Vətən müharibəsinin tankçı iştirakçılarından tank taqımı komandiri zabıt İsrayıl Bayramov və başqaları çıxış edərək Həzi Aslanovun davamçıları olan Azərbaycan tankçıların döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunələrindən geniş şəhəti açılar.

Aslanovlar ailəsi adından çıxış edən generalın nəvəsi Elçin Aslanov göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib.

Görkəmli sərkərdənin nəvəsi, səhhəti ilə əlaqədar mərasimdə iştirak etməyən polis general-mayoru Həzi Aslanov tədbir iştirakçıları ilə telefon əlaqəsi yaradaraq ölkə rəhbərliyinə, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə Aslanovlar ailəsi adından bir daha təşəkkür edib və onların da bütün xalqımız kimi Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bildirib.

NƏSİLLƏRƏ NÜMUNƏ



Lənkəran şəhərində görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, igidliyi nəsillərə nümunə olan tank qoşunları general-mayoru Həzi Aslanovun anım günü ilə bağlı tədbir keçirilib.


İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun anım günü ilə bağlı tədbir keçirilib. Qəhrəmanın ev-muzeyində keçirilən tədbirdə

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Vətən müharibəsi qazıları, əsgərlər, kursantlar və zabitlər, mədəniyyət və təhsil işçiləri, məktəblilər, ictimaiyyətin təmsilçiləri iştirak ediblər. Əvvəlcə dünyaca məşhur generalımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Muzeyin direktoru Cəmilə Şərifova tədbiri giriş sözü ilə açaraq qəhrəmanın şəərəli və mənalı həyat

yolundan, döyüş zamanı göstərdiyi şücaətdən, mərdliyindən danışdı.

Bildirib ki, muzeyin qapıları ziyarətçilərin üzünə hər gün açıqdır: "Lənkərana gələn qonaqlar mütləq bu muzeyi ziyarət edirlər. Mən inanıram ki, bura gələn hər bir kəs Həzi Aslanovun şücaətindən, həyat yolundan örnək götürürlər".

Daha sonra çıxış üçün söz Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazova verilib. O, vurğulayıb ki, xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlıq rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir: "Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov məhir hərbi sərkərdə istedadı nümayiş etdirərək hərbi salnaməsində yeni parlaq səhifələr yazıb. Ümummilli Lider Heydər Əliyev Həzi Aslanovun hərbi tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd edib və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar



imzalayıb. Bu diqqət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir."

Şahbazov çıxışının sonunda qəhrəmanlarımıza həsr olunmuş silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

Mərasimdə Lənkəran Regional Mədəniyyət Mərkəzinin direktoru, yazıçı Hafiz Mirzə, Həzi Aslanov qəhrəmanlıq məktəbinin davamçıları və digər iştirakçılar mövzu

ətrafında çıxışlar ediblər.

Şagirdlərin ifasında qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər səslənib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən Muzeyin direktoru Cəmilə Şərifova başda olmaqla bir neçə fəal mədəniyyət işçisinə fəxri forman təqdim olunub.

Sehran ƏLİYEV

PENSIYALARDA ARTIM VƏ MADDİ YARDIM: MƏBLƏĞ NƏ QƏDƏRDİR?



Prezident İlham Əliyev fevralın 8-də "Əmək pensiyaçıların sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamla 2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 3,4 faiz artırılır. Sığorta prinsipi ilə pensiya alanlara, həmçinin cari il üzrə 200 manat məbləğində maddi yardımın da verilməsi nəzərdə tutulur. Bundan başqa, sığorta olunanların fərdi hesablarının sığorta hissəsindəki pensiya kapitalları da 2021-ci il üzrə orta inflyasiya göstəricisinə uyğun olaraq 6,7 faiz indeksləşdirilməklə artırılır.

Bu, o deməkdir ki, yeni Sərəncamla 2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 2021-ci il üzrə orta aylıq nominal əmək haqqının artım tempinə uyğun olaraq indeksləşdirilərək bu ildən 3,4 faiz artırılacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birləşdiriləcək.

Bu artımla bərabər, Sərəncama əsasən, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın da verilməsi nəzərdə tutulur. Qeyd edilən maddi yardımın 2023-cü ilin əvvəlindən pensiyaçıların illik pensiyalarının tərkibinə daxil edilməsi nəzərdə tutulub.

Bu artım qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına şamil edilmir. Lakin dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb. Qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslər 99 min nəfərdir və əsasən pensiyaya çıxmış hərbiçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və digərlərindən ibarət-

dir. Mövcud qanunvericiliyə əsasən, bu kateqoriyadan olan pensiyaçıların pensiyaları sığorta prinsipindən kənar formalaşdığına görə illik indeksləşdirilməsi onların pensiyalarının ümumi məbləğinə şamil olunmur.

Qeyd edək ki, sözügedən maddi yardım rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək və ilkin ödəniş fevral ayının pensiyaları ilə birləşdiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, bu həftə ərzində pensiyaların yeni artımlarla birləşdirilməsinə başlanacaq.

Pensiyaların indeksləşdirilməsi və maddi yardım ölkə üzrə pensiyaların orta aylıq məbləğinin 9 faiz artmasına imkan verəcək. Nazirlik bəyan edib ki, 300 manatadək pensiya alan şəxslərdə bu artım 10 faizədək, daha yüksək məbləğlərdə pensiya alanlarda isə 7-8 faiz arasında olacaq. Nəticədə cari ildə ölkə üzrə orta aylıq pensiya məbləğinin artımı 2021-ci il üzrə orta inflyasiya göstəricisini (6,7 faiz) 1,3 dəfə üstələyəcək. Məsələn, 240 manat pensiya alan şəxs üçün artım 8,2 manat, 300 manat alan şəxs üçün isə 10,2 manat təşkil edəcək. Bu şəxslərə, həmçinin rübdə bir dəfə olmaqla 50 manat əlavə maddi yardım verilməkdir.

2020-ci ildə maddi yardımın orta aylıq nominal əməkhaqqında 11,4 faiz artım olduğundan ötən ilin əvvəlində əmək pensiyaları bu göstəriciyə uyğun artırılmışdı. Həmçinin 2020-ci ilin əvvəlində əmək pensiyalarının bu qayda ilə indeksləşdirilərək 16,6 faiz artırılması təmin olunub. Bu, son illərdə qeydə alınan ən yüksək göstəricidir. Eyni zamanda, 2018-ci ildə 5,7 faiz, 2019-cu ildə isə 3 faiz artım olub. Bununla da pensiyaların artımı əvvəlki illəki inflyasiyanı 2021-ci ildə 4 dəfə, 2020-ci ildə 6,4 dəfə, 2019-cu ildə 0,7 faiz-bəndi üstələyib, 2018-ci ildə isə ondan geri qalıb.

Bildirilir ki, pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardım verilməsi pensiyaçıların 92 faizini və ya 1,1 milyon nəfəri əhatə edəcək və bu məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək.

Eyni zamanda, Sərəncamla istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığorta olunanların fərdi hesablarının sığorta hissəsindəki pensiya kapitalları 6,7 faiz indeksləşdirilməklə artırılacaq.

ŞƏHİD POLKOVNİK EMİL NƏZİROVA HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB



AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Dövlət Sərhəd Xidmətində Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanının mühəndis aviasiya müavini, Mühəndis aviasiya şöbəsinin rəisi, Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin iştirakçısı, 2021-ci il noyabrın 30-da Xızı rayonu Qaraheytə hərbə təlim poliqonunda baş vermiş helikopter qəzası zamanı şəhid olmuş Lənkəranlı polkovnik Emil Nəzirova həsr edilən "Şəhadəti

Tarix Muzeyində görülməli işlərdən danışır. O, polkovnik Emil Nəzirov haqqında məlumat verib, şəhidin şəxsi əşyalarının muzeyə təqdim edilməsinə təşəbbüs göstərən ailə üzvlərinə öz təşəkkürünü bildirib və tarix yazan qəhrəmanlarımızın şəxsi əşyalarının muzeydə əbədi qorunacağını qeyd edib.

Dosent Məhəfuze Zeynalova muzeyin Vətən müharibəsi fonduna daxil olan materiallardan bəhs edib.

Muzeyin Vətən müharibəsi fon-



ilə əbədiyyət qazananlar" adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Şəhidlərin əziz xatirəsi anılıb.

Muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətə iş şöbəsinin baş müəxəssisi Zümrüd İsmayılova tədbirin əhəmiyyətini vurğulayıb.

Sonra tədbirdə çıxış edən muzeyin icraçı direktoru dosent Fərhad Cəbbarov ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində

dunun müdiri Şəfa Mövsümov slaydlar vasitəsilə şəhid polkovnik Emil Nəzirovun həyat yolundan danışır.

Şəhidin qardaşı Abbas Nəzirov və qardaşı oğlu Rövşən Nəzirli polkovnik Emil Nəzirova bağlı xatirələrini bölüşüblər.

Sonra şəhidə məxsus materiallar – geyimlər, sənədlər, fotolar və s. muzeyə təhvil verilib.

Tədbir iştirakçıları muzeydə təşkil olunan "Anadır arzulara hər zaman Qarabağ" sərgisini ziyarət ediblər.



YAP LƏNKƏRAN ŞƏHƏR TƏŞKİLATININ SƏDRİ PARTİYA FƏALLARINA TƏQDİM OLUNUB



Fevralın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran şəhər təşkilatının sədri İqbal Qabil oğlu Əmənullayev ərazi partiya təşkilatlarının sədrlərinin iştirakı ilə keçirilən video konfrans vasitəsilə yerli təşkilatın partiya aktivlərinə təqdim olunub.

Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat Şöbəsinin məsul şəxsi Rəşad Mirzəyev Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük inkişaf yolu keçdiyini bildirib. Onun sözlərinə görə, ötən illər ərzində dövlətimizin

başçısı tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlar mühüm nəticələr verməkdədir və bu inkişaf prosesində YAP-ın üzvləri də fəal iştirak edirlər.

Məlumat verilib ki, Yeni Azərbaycan Partiyasının ötən il martın 5-də keçirilən VII qurultayında partiyanın yeni Nizamnaməsi qəbul olunub. Bu Nizamnamədə partiyanın yerli təşkilatları haqqında da vacib məsələlər öz əksini tapıb. Yanvarın 28-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclasında isə partiyanın bir sıra rayon təşkilatının, eləcə də Lənkəran şəhər təşkilatının sədrinin təyin olunması haqqında qərar qəbul edilib.

Təqdimat mərasimindən sonra çıxış edən İqbal Əmənullayev ona göstərilən etimada görə YAP sədri, möhtərəm Prezident İlham Əliyevə təşəkkürünü bildirərək, bu etimadı layiqincə doğrultmaq üçün var-qüvvə ilə çalışacağına əminliyini ifadə edib. Gələcəkdə planları barədə məlumat verən yeni sədr partiyada uçot və qeydiyyat sisteminin yenidən qurulması, yeni üzvlərin qəbul olunmasında kəmiyyətin deyil keyfiyyət əsas götürülməsi, üzvlük haqlarının yığılmasının vacibliyi, partiya daxilində fəal gənclərdən ibarət qrupların yaradılması və s. həlli vacib məsələlərə toxunub.

BU GÜN SƏN NƏ GÖZƏLSƏN, LEYLA MÜƏLLİMƏ!..

Şagirdlərinə "Nə gözəlsən bu gün!" deyən müəllimə ilə müsahibə

Leyla Qarazadə 1998-ci ildə Lənkəran rayonunun Zövlə kəndində anadan olub. Orta məktəbi doğma Zövlədə bitirərək Lənkəran Dövlət Humanitar Kollegiyasına daxil olub. 2018-ci ildən Lənkəran rayonunun Jidi kənd orta məktəbində müəllim kimi çalışır. Şagirdlərini kəpənəyə bənzədən, onlarla birgə vaxt keçirməkdən böyük zövq alan müəllimə bu yaxınlarda maraqlı videosu ilə gündəm olmuşdu. Həmin görüntü də o, balaca şagirdlərinə yaxınlaşaraq "Bu gün sən nə gözəlsən!.. Nə qəşəng görünürsən..." deyir və onlarda inam yaradır, üzlerini güldürür.

AzVision.az saytının müxbiri şagirdlərini maraqlı üsullarla tədrisə cəlb edən Leyla xanımla söhbətəlişib. Həmin söhbəti oxucularımıza təqdim edirik.

– Jidi şəhərdən 45 kilometr məsafədə yerləşən dağətəyi kənddir. Yaşadığım yerdən 10 kilometr aralıdadır. Mən özüm haqqımda danışarkən həmişə deyirəm ki, kəpənək uçurtmaqla məşğulam. Şagirdləri kəpənəyə bənzədirəm. Onların gözəlliklərini, müxtəlifliklərini, fərqliliklərini, rəngarəngliklərini kəpənəklərlə müqayisə edirəm. Onları sıxsam, bir qutuya qoysam, uçmağa meyilli olmazlar və mən onların gözllərini görməyəm. Ancaq azadlıq versəm, qapını açsam, istiqamət seçmək üçün kömək etsəm, onların rənglərini, gözəlliyini görürəm.

– Müəllimlik peşəsini öz istəyinizlə seçmisiniz?

– Əslində həkim olmaq istəyirdim, ancaq bacım da tibbi seçdiyinə görə valideynlərim mənə müəllimliyə yönəldilər. Müəllim olandan sonra isə vicdanla borcumu yerinə yetirməyə çalışdım. Gördüm ki, şagirdlərə sağlam gələcək vermək, onların gələcəyini inşa etmək daha gözəldir. Hər bir peşənin mənbəyi müəllimlikdən başlayır. Həkim olmasam da, gələcəyin həkimlərini, müəllimlərini yetişdirirəm. Onu da qeyd edirəm ki, 2017-ci ildə Lənkəranda memarlıq fakültəsinə daxil olmuşam. Lakin təhsilimi dondurmuşam. Eyni anda həm müəllimlik etmək, həm də oxumaq mümkün deyil.

– Bizim dövrümüzdə müəllimlər sərt idi. Bəzən şagirdi vurduqları belə olurdu. Bəs siz bu stereotipləri necə sındırdınız?

– Mən 2018-ci ildə bu kəndə gələndən bəri yaşlı müəllimlər "Kəndə yeni qayda gətirmə, biz necə dərs keçiriksə, sən də elə keç" deyirdilər. Ancaq gördüm ki, şagirdlərin istədiyi o deyil. Həvəsle gəlmirlər. Bir növ onların ruhlarını öldürürük. Dərs prosesində fəal olurlar. Buna görə də digər üsulları yoxlamağa başladım.

Biz dərsə gəlməyəndə ibtidai sinif müəllimimiz bizimlə maraqlanırdı, evimizə kimi gəlirdi. Onun marağından, məsuliyyətindən dolayı mən düşünürdüm ki, müəllim mənə sevir, mən də dərsmi sevir oxumalıyam. Müəllim şagirdin həyatına, gələcəyinə toxunursa, nə xoş o müəllimə. Mən bu yöndə fəaliyyətə başladım. Gördüm ki, alındı, effektini verdi. Şagird həm məlumatı qavradı, həm də özünü xüsusi saydı. Düşünmədi ki, müəllim mənə saymadı, görməzliyə vurdu, marağını nəzərə almadı. Zəncirlə, çubuqla, qılıncla tabe etməkdənsə, sevgi ilə bir-birlərinin ürəyinə toxunmaq daha gözəldir.

– Bir az da sizin sosial şəbəkədə yayımladığınız "Bu gün nə gözəlsən?!" videonuzdan danışaq. Maraqlı ideyadır...

– Mən hansı gün özümə inamlı oluramsa, özümü gözəl sayırımsa, güvən tamdırsa, həmin gün aktiv və pozitiv oluram. Düşünürəm ki, şagirdlərim də elə olur. Hansı gün özündən bir az narazıdırsa, halı yoxdursa, həmin gün nə dərsə marağı olur, nə də mənimlə ünsiyyəti yaxşı qurur. Söhbətlərimiz zamanı məlum olur ki, onlarda özgüvən əskikliyi var. Ucqar kənddə yaşayırıq,

üstəlik buradakı şərait kasaddır, onların istədiyi parkın, əyləncə mərkəzinin olmaması bir qədər kədər yaradır. Mən onlara digər uşaqlardan fərqlənmədiklərini, hətta çox gözəl göründüklərini deyirəm. "Sən çox gözəlsən" və ya "bu gün nə gözəlsən?" deməklə həm xarici görünüşlərini, həm də daxili gözəlliklərini nəzərdə tuturam. Bunların effekti dərs prosesi zamanı çox gözəl olur. Tamamilə aktiv olurlar. Özgüvən nəticəsində nə soruşarsam, cavablayırlar. Bir növ həmin gün özlərini ulduz sayırlar.

– Kənddəki balacaların istəkləri nədir? Şəhərdəkilərdən nə ilə fərqlənirlər?

– Şəhərdə yaşayan uşaq istədiyi vaxt parka və ya əyləncə mərkəzinə gedə bilirsə, buradakılar üçün bunlar əlçatmazdır. Mən şagirdlərimin ən böyük arzularını soruşmuşdum. Onlar 5 arzu saymışdılar. 4-ünü reallaşdırdıq. Yerdə qalan isə dənizi görmək və parka, əyləncə mərkəzinə getməkdir.

Dərs dediyim kənd ucqardır, oradan şəhərə tərəf gedərkən evlərin sayı azalır, uzun yol və yenidən evlər görünür. Mən onları ilk dəfə gəzməyə apararkən soruşdular ki, "müəllimə, bura Azərbaycandır?" Yəni, onların xəyal dünyası o qədər kiçikdir ki, kəndlərdən 5-10 kilometr uzağa gedərkən başqa ölkədə olduqlarını düşünürlər. Hətta xarici ölkələrdən hansında olmaları ilə bağlı sualımıza "Lənkəranda olmuşam" deyənlər də olub. Mən çalışıram ki, onların fantaziyalarını daha çox böyüdüm. Bəzən evə tapşırıq verirəm ki, xəyal qursunlar. İstəyirəm bilsinlər ki, dünya o qədər də kiçik deyil. Böyük və rəngarəngdir. Deyirlər ki, "mən də gələcəkdə müəllimə olacağam, öz uşaqlarımı parka, əyləncə mərkəzlərinə aparacağam".

– Yəqin, havalar soyuyanda uşaqların məktəbə gedib-gəlməsi çətinləşir...

– Bizdə hava şəraiti bir az pisləşsən kimi çətinlik yaranır. Məktəbimiz dağın üzərində yerləşir. Dağın aşağısında olan evlərdəki şagirdlər dərsə gəlməyə çətinlik çəkirlər. Yağışlı günlərdə bəzən valideynlər əlavə geyimlər gətirib məktəbdə onların ayaqlarını dəyişirlər. Məktəbi o qədər çox sevirlər ki, ikinci geyimi götürüb gəlirlər, ancaq dərsdən qalmırlar.

– Sonda təhsilimiz və müəllimlərimizlə bağlı hansı istəklərinizi dilə gətirmək istərdiniz?

– Arzu edirəm ki, hər bir müəllim şagirdini böyük bir dünya kimi görsün. Çünki bir şagird başqa birinin dünyasıdır. Dünyanı gözəlləşdirməyə çalışmalıyıq. Yaşadığım yeri gözəlləşdirməyənsən sənəin getdiyini hər bir yer cəhənnəm olacaq. Uşaqları dəyişdirsək, onlara sevgini, sevgi ilə öyrənməyi öyrətsək çox şeyə nail olacağıq. Beş şagird gələcəkdə beş ailə, bu isə kiçik bir cəmiyyət olacaq. Bu da sağlam cəmiyyətə bir yoldur.

Şahənə RƏHİMLİ.
AzVision.az



LƏNKƏRANLI BAĞBAN: "DƏDƏ-BABA SORTLARINDAN OLAN MEYVƏ TİNGLƏRİNƏ TƏLƏBAT ÇOXDUR"



Limon, naringi, portağal, kinkan, kivi, feyxoa, armud, gilas... Saymaqla bitməyən bu tingləri Lənkəranın Sütəmurdov kənd sakini Şıxəli Kazımov yetişdirir. 75 illik ömrünün 50 ildən çoxunu bu işə həsr edən təcrübəli bağban indi də yorulmadan çalışır.

AZƏRTAC xəbər verir ki, qış fəslə olsa da, Şıxəli dayının bağçasında həmişə iş var. Palçığı ələyir, sonra da sitrus tinglərini polietilen qablara əkir. Deyir ki, tinglər polietilen qablarda daha tez inkişaf edir və yaxşı satılır: "Bu, bir ilin tingidir, növbəti il meyvə verəcək. Bu isə kinkandır. Sitruslardan ən tez meyvə verən budur. Əvvəllər bir az ucuz idi, indi isə bahalaşıb. Həyətdən 4 manata alırlar. Kiçikləri isə 2 manatdır".

Şıxəli dayı sitrus bitkilərinin calağında calaqaletimi kimi cır limondan istifadə edir.

Onun sözlərinə görə, belə olanda calaq daha yaxşı tutur. "İyul-avqust aylarında calaq edirik. Bax bu, ting calaqaletisidir. Bütün sitrus bitkiləri üçün yararlıdır. Yazda kəsirik, pöhrə verir. Payızda artıq əkinəyararlı olur. Kəsəndə də fikir veririk ki, tutub, yoxsa yox. Tutmayıbsa, qalır növbəti ilə", – deyər o bildirir.

"İstəmirəm ki, bağma gələn əliboş qayıtsın", – deyir Şıxəli dayı. O, sitrus bitkiləri ilə yanaşı, subtropik meyvələrin də sitillərini yetişdirir. Tinglikdə dədə-baba sortlarından olan digər yerli meyvə ağacları da var. Bu tinglər sağlam olduğundan tələbat da çoxdur.

Təcrübəli bağban deyir ki, sitrussdan başqa, yerli meyvələrdən armud, alma, gavalı və şaftalının tinglərini də calaq edir: "Ehtiyacı olan gəlir, kömək edirəm. Bax, bu armud tingləri dözümlü və uzunömürlüdür. Armud armuda calanır. Burada 30 növ meyvə ağacı var. Hər sortdan 100-150 ting. 20 sort olmaqla, 300-500 ting özüm əkməşəm. Alıcılıq da pis deyil. Yaz və payız fəslində alıcılar daha çox gəlir".

Bir sözlə, Şıxəli dayı işini yaxşı bilir. Bu gün nəyə tələbat varsa, onu yetişdirməyə üstünlük verir. Bu, onun üçün həm mənəvi zövq, həm də qazanc mənbəyidir.

"YAŞIL ÇAY" HƏM DƏ AQRORİZMİN ÜNVANIDIR

Lənkəranda aqroturizmin əsas ünvanlarından biri "Yaşıl çay" fermer təsərrüfatıdır. Əsrarəngiz təbiəti ilə göz oxşayan Talış dağlarının ətəyində yerləşən bu təsərrüfat 2006-cı ildə çayçılığın bərpası məqsədilə İstisu qəsəbəsində yaradılıb. 170 ha torpaq sahəsi olan təsərrüfatda indiyədək 70 hektar çay plantasiyası salınıb.

"Yaşıl çay" bir ailə təsərrüfatıdır. Burada ilk gündən çayçılıqla yanaşı, heyvandarlıq, baramaçılıq, taxılçılıq və sitrusçuluq sahələri inkişaf etdirilir. Təsərrüfatda Gürcüstandan gətirilmiş yüksək məhsuldarlığa malik "Kolxida" və yerli mütəxəssislərin yetişdirdiyi "Azərbaycan-2" elit çay tinglərindən ibarət plantasiyalar salınıb. 70 hektar

zamanı da sexdə gedən emal prosesi ilə tanış olmaq şəraiti yaranır. Muzeyimizə gələn qonaqlara istehsal etdiyimiz çay və çayçılığın inkişaf tarixi və keçdiyimiz yol, təsərrüfatın qonaqları barədə ətraflı məlumat veririk. Gələn turistlərimizi çay süfrəsinə dəvət edirik, onlara ayrı-ayrı çaylarımızla tanış edirik.

Qeyd etməliyəm ki, biz eyni vaxtda 100 nəfər turisti qəbul edib onlara hər cür zövqə uyğun nahar və günorta yeməyi təklif etmək imkanına maliklik. Bu məqsədlə çay plantasiyalarının arasında müasir tipli "Nilado" restoranı-qonaq evini istifadəyə vermişik. Burada qonaqların istəyindən asılı olaraq nahara bizə məxsus heyvandarlıq fermamızda emal edilmiş ekoloji



çay plantasiyasının 50 hektarı məhsuldar sahələrdir. Burada həmçinin baramaçılıq da inkişaf etdirilir. 2 hektar sahədə Çin mənşəli tut bağı hər-tərəfli aqrotexniki qulluqla əhatə olunub. Müasir texnologiyalar əsasında 495 kvm-lik kümxana tikilib istifadəyə verilib. Təsərrüfatın nəzdində həmçinin çay-çəkici bükücü sexi və tinglilik sahəsi var. Tinglilik təsərrüfatında elit tut tingləri yetişdirilir. Tut bağı 38 rayon arasında keçirilən monitorinqdə 1-ci yeri tutub. Heyvandarlıq fermasında ətçilik və südçülük istiqaməti inkişaf etdirilir. Təsərrüfatın ixtisaslaşmış mağazası var. Həmçinin bir neçə gölü var ki, burada balıqçılıq inkişaf etdirilir. Çay çəkici-bükücü sexində 100 adda ekoloji cəhətdən yüksək keyfiyyətli qara çay və bitki çayları istehsal edilir. Məhsulun satışı məqsədilə Lənkəran şəhərində də ixtisaslaşmış 2 dükana fəaliyyət göstərir. "Şəhərdən Kəndə" layihəsinə də qoşulan fermer təsərrüfatında məhsulun ekoloji cəhətdən təmizliyi və keyfiyyətinə xüsusi diqqət yetirilir.

Plantasiyalar arasında küləkdən qoruyucu zolaqlar salınıb. Burada əkilən həmişəyaşıl ağaclar plantasiyalara xüsusi gözəllik verir.

Beləliklə, göründüyü kimi "Yaşıl çay" çoxşaxəli balanslaşdırılmış bir təsərrüfatdır. Bu da təsərrüfatın daim balanslı şəkildə fəaliyyətini təmin etməklə onun ilbəil yüksəlişini təmin edir.

Hər il təsərrüfat rayona gələn çoxlu turisti qəbul edir. Belə ki, 2018-2019-cu illərdə turizm şirkətləri xətt ilə rayona gələn 3500 turist təsərrüfatın da qonağı olub. Gələn turistlərə təqdim edilən "Yaşıl çay plantasiyaları", "Tinglilik təsərrüfatı", "Tut bağı", "Müasir barama kümxana kompleksi", "Göllərimiz", "Müasir tipli çay çəkici-bükücü sexi" və təsərrüfatın nəzdində fəaliyyət göstərən "Çay muzeyi" marşrutlarına həvəslə baş çəkiblər.

Təsərrüfatın rəhbəri, təcrübəli iş adamı Araz Yağubov deyir:

– Çay yığımı zamanı istehsal prosesinə xələl gəlməsin deyə biz turistlərə yalnız emal dövrü başa çatdıqdan sonra sexlə tanışlıq üçün şərait yaramırıq. Lakin tur paketlə gələn ailələrə mövsüm

təmiz süd məhsulları – süd, şor, pendir, yağ, həmçinin qaynadılmış yumurta, qayğanaq, bal, yerli meyvələrdən hazırlanmış mürəbbələr, şirniyyatlar, isti yeməklərdən südlü aş və s. təqdim edə bilirik. Günorta yeməyinə isə yenə turistlərin istəyindən asılı olaraq zəngin Lənkəran mətbəxinə aid hər cür yemək süfrəsi təşkil olunur.

2021-ci ildə karantin məhdudiyyətinə baxmayaraq 4000 nəfərdən çox xarici və yerli turist təsərrüfatımıza baş çəkib, Talış dağlarının ətəyində yerləşən çay plantasiyalarına, daxili göllərə, tut bağına baxıb, çay yığımında iştirak edib, barama qurdlarının yemlənməsinə, çayın emal prosesinə tamaşa ediblər.


Aqroturizm həvəskarı ilə bağlı yeni layihələrimiz də var. Çay plantasiyasında quracağımız mini çay emalı sexində 3 növ çay emal ediləcək. Gələn qonaqlar çay dərib həmin mini sexdə emal prosesində iştirak edəcək, sonra isə emal etdikləri çayı dəmləyib dadına baxacaqlar. Layihəmizdən xoşlanan alman turistləri bizimlə müqavilə bağlayıblar. Artıq aprel ayında onlar təsərrüfatımıza gələcək, çay yığımında iştirak edəcək, yaşıl çayın quru çaya çevrilmə prosesində iştirak edəcəklər.

Novruz bayramı ərəfəsində isə qonaqlar hər cür xidmətlə əhatə olunacaqlar. Burada turistlərə milli mətbəximizə aid yeməklərin necə bişirilməsi, istifadə edilən qablar nümayiş etdiriləcək, nehrə çalınması, həşir toqunması və digər milli adət ənənələrimizə aid proseslərdə turistlərin iştirakını təmin edəcəyik.

Sərraf TALİBOV



"DAİRƏVİ QALA" ƏSASLI TƏMİR OLUNACAQ



ci ilin fevral ayında güclü qar nəticəsində qalanın dam örtüyünün müəyyən hissəsi dağıldığından tarixi abidə qəzal vəziyyətə düşüb.

Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə Lənkəranda getdikcə sürətlənən sosial-iqtisadi inkişaf turizm infrastrukturunun da genişlənməsinə əlverişli imkanlar açıb. Mövcud təbii resurslarla yanaşı, rayonda tarixi abidələrin, mədəni irsi özündə yaşadan obyektlərin də turizmin inkişafında əvəzsiz rolunu nəzərə alıb onların bərpasına və qorunmasına daim diqqət yetirilir.

Bu sahədə görülən işləri rayon sakinləri yüksək dəyərləndirirlər. Ölkə başçısının təşəbbüsü ilə 100 ildən çox yaşı olan və heç vaxt təmir olunmayan, nadir memarlıq nümunəsi olan "Xan sarayı"nın əsaslı şəkildə, ən yüksək səviyyədə bərpası, şəhər Mədəniyyət Sarayının yenidən qurularaq ən müasir avadanlıqlarla təchiz edilib istifadəyə verilməsi, yeni Xalça Fabrikinin, "İstisu" Müalicə İstirahət Mərkəzinin, Olimpiya İdman Kompleksinin, digər turizm obyektlərinin tikilməsi əhali tərəfindən rəğbətlə qarşılanıb.

"Dairəvi qala" uzun illər təmir olunmadığından tikilinin dam örtüyü fiziki köhnəlməyə məruz qalaraq tamamilə dağılıb, nəticədə atmosfer yağıntıları binanın içərisinə daxil olmaqla binadaxili konstruksiyaya nüfuz edib.

Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən "Dairəvi qala"nın əsaslı təmiri ilə bağlı Nazirlər Kabinetinə və əlaqədar qurumlara müraciət edildikdən sonra tarixi abidənin bərpası Mədəniyyət Nazirliyində 2020-2023-cü illərdə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulan layihələrin siyahısına daxil edilib.

Hazırda abidənin əsaslı təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanır. Dövlət büdcəsindən vəsait ayrılandan sonra burada təmir-bərpa işlərinə başlanılacaq.

Xalqımızın zəngin mədəni irsini təsdiqləyən clementlərdən biri tarix və mədəniyyət abidələridir. Bu abidələr Azərbaycanın uzaq keçmişinin zənginliyini təsdiq etməklə yanaşı, xalqımızın minilliklər tarixini özündə yaşadan zəngin informasiya mənbəyidir. Turizmin inkişafı və genişləndirilməsi üçün ölkəmizdə tarix və mədəniyyət abidələrinin mühafizəsi, bərpası, konservasiyası, təmiri və ya yenidən qurulması işləri mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran şəhərinin general Fikrət Məmmədov küçəsində yerləşən, Mədəniyyət Nazirliyinin balansında olan, yerli əhəmiyyətli tarixi abidə – "Dairəvi qala" (Zindan) Lənkəran qalası ilə eyni vaxtda, təqribən 1747-1786-cı illərdə inşa edilib. Qalanın peyki, oxşarı olan ikinci tikili "Mayak"dır. Bu iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqələrinə çevrilib. Dairəvi Qala 1869-cu ilə kimi bölgədə baş verən müharibələrdə mühüm müdafiə və dayaq məntəqəsi rolunu oynayıb. Ərazinin rus qoşunları tərəfindən işğalından sonra ümumi qala divarları dağıdılib, Qaladan həbsxana kimi istifadə edilib. Yerli sakinlərin sözlərinə görə, dustaqlar buraya "Zindan" ilə "Mayak" arasında olan gizli yeraltı yol ilə gətirilirdi.

"Dairəvi qala" restavrasiya olunsa da, 2015-

2021-ci ildə Lənkəran rayonunun sosial-iqtisadi inkişafının yekunları haqqında

Sənaye

2021-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 52,2 faiz artaraq 124767,7 min manat təşkil etmişdir. Sənaye məhsulunun 0,1 faizi mədənçixarma, 85,5 faizi emal, 12,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun payı 106809,7 min manat (85,6 faiz) olmuşdur. Ümumi istehsalın 85,6 faizi sənaye məhsullarının istehsalı, 14,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaranmışdır.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlkidövrəldə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2022-ci il vəziyyətinə 2520,9 min manatlıq hazır məhsul olmuşdur.

Mədənçixarma sənayesində istehsalın ümumi dəyəri 148,0 min manat olmaqla, əvvəlki ilə müqayisədə 26,0 faiz artmışdır.

Sahənin əsas məhsulu olan tikinti qumu hasilatı 19,8 min ton təşkil etmiş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artmışdır.

Emal sənayesində 106661,7 min manatlıq (əvvəlki ilə nisbətən 62,3 faiz çox) məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir.

Əvvəlki ilə müqayisədə qida məhsullarının istehsalında 62,5 faiz, içki istehsalında 29,1 faiz artım müşahidə olunmuşdur.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 15884,3 min manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faizlik artım müşahidə olunmuşdur. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 23,3 faiz artaraq 2073,7 min manat təşkil etmişdir.

Hesabat ilində sənaye müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı əvvəlki ilin müvafiq dövründən olduğundan 8,3 faiz azalaraq 1994 nəfər təşkil etmişdir. Çalışan işçilərin orta aylıq nominal əmək haqqı 469,3 manat olmuş və əvvəlki ilə nisbətən 13,4 faiz artmışdır.

Tikinti

2021-ci ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitalla 27322,7 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 47,8 faiz az vəsait yönəldilmişdir. Ümumi sərmayənin 5334,0 min manatı (19,5 faizi) istehsal sahələri üzrə, 12558,3 min manatı (46,0 faizi) xidmət sahələri üzrə obyektlərin, 9430,4 min manatı (34,5 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşmüşdür.

Ümumi sərmayənin 14720,3 min manatı (53,9 faizi) dövlət, 12602,4 min manatı (46,1 faizi) qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Əsas kapitalla yönəldilmiş vəsaitlərin 80,0 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 21856,2 min manat olmaqla əvvəlki ilin yanvar-dekabr ayları ilə müqayisədə 54,5 faiz azalmışdır.

Əsas kapitalla yönəldilmiş sərmayədə büdcə vəsaitləri 8887,4 min manat, müəssisə və təşkilatların vəsaitləri 8706,8 min manat, əhalinin şəxsi vəsaitləri 9728,5 min manat təşkil etmişdir.

2021-ci ilin yanvar-dekabr aylarında əsas kapitalla yönəldilmiş ümumi vəsaitin 19,2 faizi sənaye, 36,9 faizi tikinti, 1,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 31,6 faizi təhsil, 6,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,8 faizi ticarət; topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri fəaliyyət sahələrinə sərf edilmişdir.

Hesabat ilində ümumi sahəsi 12430,4 kvadrat metr (əvvəlki ildəkindən 51,1 faiz az) yaşayış evi tikilib istifadəyə verilmişdir. İstifadəyə verilmiş yaşayış evlərinin hamısı əhalinin şəxsi vəsaiti hesabına inşa edilmişdir. Əhalinin şəxsi vəsaiti hesabına tikilmiş 105 yaşayış evlərinin və qeyri yaşayış tikililərinin dəyəri 6300,4 min manat olmuşdur.

Tikinti sahəsində fəaliyyət göstərən tikinti

müəssisələri hesabat ilində öz gücləri ilə 40703,2 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 32,8 faiz az tikinti işləri yerinə yetirmişdir. Tikinti işlərinin 8489,6 min manatını (20,9 faizini) yeni tikinti, yenidənqurma və genişləndirmə, 1990,1 min manatını (4,9 faizini) əsaslı təmir, 30216,5 min manatını (74,2 faizini) cari təmir, 7,0 min manatını isə sair işlər təşkil etmişdir. Öz gücləri ilə yerinə yetirilmiş tikinti işlərinin 29633,6 min manatını (72,8 faiz) dövlət mülkiyyətində olan təşkilatların, 11069,6 min manatı (27,2 faiz) qeyri-dövlət mülkiyyətində olan tikinti təşkilatların payına düşür.

2021-ci ildə tikinti sahəsində fəaliyyət göstərən müəssisələrdə faktiki işləyənlərin orta siyahı sayı 617 nəfər olmuş, onların orta aylıq nominal əmək haqqı 387,9 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz azalmışdır. Fəaliyyət göstərən tikinti müəssisələrində çalışan işçilərin 71,3 faizi dövlət təşkilatlarında, 28,7 faizi isə qeyri-dövlət təşkilatlarında cəmləşmişdir.

Kənd təsərrüfatı

2021-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 137133,9 min manat təşkil etmişdir ki, onun da 77568,6 min manatı bitkiçilik, 59565,3 min manatı isə heyvandarlıq məhsullarının payına düşmüşdür.

2020-ci il ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,8 faiz artmışdır. Bitkiçilik məhsullarının istehsalı 6,3 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 0,7 faiz artmışdır.

Bitkiçilik. 2021-ci ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin 4844,3 hektar əkin sahəsindən 8135,1 ton və ya 2020-ci ilə müqayisədə 37,4 faiz çox məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 16,8 sentner təşkil etmişdir.

İstehsal olunmuş taxıl məhsulunun 21,8 faizini (1774,0 ton) buğda, 34,5 faizini (2808,0 ton) arpa, 6,2 faizini (506,0 ton) paxlalılar təşkil etmişdir.

2021-ci ildə 3857,8 ton və ya əvvəlki ilə nisbətən 7,1 faiz az kartof, 84761,2 ton (4,6 faiz çox) tərəvəz, 389,3 ton (34,2 faiz az) bostan məhsulları toplanmışdır. Eyni zamanda, hektarın orta məhsuldarlığı kartof üzrə 89,7 sentner, bostan məhsulları üzrə 82,8 sentner, tərəvəz üzrə isə 206,3 sentner olmuşdur.

2020-ci ilə müqayisədə 2021-ci ildə 100,3 hektar çox çəltik əkilmişdir. 830,8 hektar əkilmiş çəltik sahəsindən 2668,1 ton məhsul götürülmüşdür ki, bu da keçən ilə müqayisədə 109,5 ton çoxdur. Çəltiyin hər hektardan məhsuldarlığı 32,1 sentner olmaqla 2020-ci ilə müqayisədə 2,9 sentner az olmuşdur.

Meyvə və giləmeyvə istehsalı 2021-ci ildə 3,3 faiz artaraq 20795,5 ton təşkil etmişdir. İl ərzində əlavə olaraq 15,2 hektarda limon, 7,2 hektarda naringi meyvə bağları salınmışdır.

2021-ci ildə 205,2 ton (65,3 faiz az) üzüm, 317,2 ton (36,7 faiz çox) yaşıl çay yarpağı yığılmışdır. Rayonda 4,7 hektar yeni çay sahəsi salınmışdır.

Heyvandarlıq. 2021-ci ildə 6930,5 ton, yaxud əvvəlki ilə nisbətən 0,7 faiz çox diri çəkiddə ot, 35210,2 ton (0,8 faiz çox) süd, 19404 min ədəd (0,5 faiz çox) yumurta, 40,2 ton yun istehsal olunmuşdur.

2021-ci ildə hər inək və camışdan orta hesabla 1427 kiloqram süd sağılmışdır (2020-ci ildə 1430 kq).

İlkin məlumatlara görə 2022-ci il yanvarın 1-i vəziyyətinə rayon üzrə 53302 baş ibrubynuzlu mal-qara, o cümlədən 24678 baş inək və camışlar mövcud olmuşdur. Qaramal nəxirinin 46,3 faizini inək və camışlar təşkil edir. Qoyun və keçilərin sayı 23474 baş olmaqla il ərzində 99 baş artmışdır.

Cari ilin yanvar-dekabr aylarında quşçuluq müəssisələrində diri çəkiddə 114,8 ton (keçən il 151,8 ton) quş əti istehsal olunmuşdur.

Nəqliyyat

2021-ci ildə avtomobil nəqliyyatı ilə 1681 min ton və ya 2020-ci ilə nisbətən 1,2 faiz çox yük daşınmışdır. Bu dövrdə yük dövriyyəsi keçən ilin müvafiq dövrünə nisbətən 0,9 faiz artaraq 334,3 min ton-km təşkil etmişdir.

Hesabat ilində sərnişin daşınması 2020-ci ilin müvafiq dövrünə nisbətən 1,4 faiz artmış və 19434 min nəfər olmuşdur. Sərnişin dövriyyəsi isə 221,8 milyon sərnişin-km olmaqla 1,1 faiz artmışdır.

Nəqliyyat sektorunda məhsul buraxılışının həcmi 8948,4 min manat olmuş və 2020-ci il ilə müqayisədə 27,4 faiz artmışdır.

Fiziki şəxslər üzrə məhsul buraxılışının həcmi 7,2 faiz artmış və 5403,5 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışında onun xüsusi çəkisi 60,4 faiz olmuşdur. Məhsul buraxılışında yük daşınmasından əldə olunan gəlirlər 2301,2 min manat (ümumi gəlirin 42,6 faizi), sərnişin daşınmasından əldə olunan gəlirlər 3102,3 min manat (ümumi gəlirin 57,4 faizi) olmuşdur. Məhsul buraxılışının həcmi yük daşınmasında 16,2 faiz və sərnişin daşınmasında 1,3 faiz artmışdır.

İnformasiya və rabitə

2021-ci il ərzində informasiya və rabitə müəssisələri 3365,4 min manatlıq xidmət göstərmişdir ki, onun da 80,9 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2020-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 10,5 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 5,9 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

İstehlak bazarı

2021-ci ildə istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 668130,8 min manat olmaqla 2020-ci ilə nisbətən müqayisəli qiymətlərlə 3,8 faiz artmışdır.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin səviyyəsinə nisbətən real ifadədə 3,4 faiz artaraq 643453,6 min manata bərabər olmuş, onun 86,8 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşmışdır.

Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 240,7 manatlıq və ya 2020-ci ilin eyni dövrü ilə müqayisədə 23,2 manat çox əmtəə almış və ödənişli xidmətlərdən istifadə etmişdir.

Məhsul bazarı

2021-ci ildə pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,3 faiz artaraq 577297,3 min manat olmuşdur.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir istehlakçı orta hesabla ayda 208,0 manatlıq və ya 2020-ci ilə müqayisədə 18,8 manat çox əmtəə almışdır.

2021-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və bütün məmulatlarının dəyəri 2020-ci ilin eyni dövrünün səviyyəsinə nisbətən real ifadədə 2,0 faiz artaraq 373495,6 min manata çatmışdır. Ticarət dövriyyəsi 203801,7 min manat təşkil edən qeyri-ərzaq məhsullarının satışı isə 2020-ci il ilə müqayisədə 4,8 faiz çox olmuşdur.

Hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 134,6 manatlıq ərzaq məhsulları, içkilər və bütün məmulatları, 73,4 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

2021-ci ildə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 64,7 faizi ərzaq məhsulları, içkilər və bütün məmulatlarının, 35,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

İctimai iaşə xidmətləri

2021-ci ildə ictimai iaşə dövriyyəsi 2020-ci il ilə müqayisədə real ifadədə 50,4 faiz artaraq 8284,3 min manat olmuşdur.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 47,2 faizi hüquqi şəxs statuslu müəssisələrin, 52,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,0 dəfə artaraq 3910,4 min manat olmuşdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar üzrə isə ictimai iaşə dövriyyəsinin həcmi 4,5 faiz artaraq 4373,9 min manat təşkil etmişdir.

Əhaliyə göstərilən ödənişli xidmətlər

2021-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6,8 faiz artaraq 82549,2 min manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 32166,0 min manatlıq xid-

mət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 39,0 faizini təşkil etmişdir.

Hesabat ilində hər bir rayon sakini orta hesabla ayda 29,7 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 4,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.

Əhaliyə göstərilmiş xidmətlərin 29,9 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Qeyri-dövlət müəssisələri tərəfindən əhaliyə 57880,3 min manatlıq və ya 2020-ci ilin müvafiq dövründən 7,1 faiz çox ödənişli xidmət göstərilmişdir.

Məşğulluq və işsizlik

2021-ci il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 119677 nəfər olmuş, onlardan 111876 nəfərini məşğul əhali təşkil etmişdir.

2021-ci ildə faktiki muzdlı işləyənlərin orta siyahı sayı 21809 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 13245 nəfər, qeyri-dövlət sektorunda isə 8564 nəfər təşkil etmişdir.

Müəssisə və təşkilatlarda muzdlı çalışan işçilərin 16,1 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6,2 faizi emal sənayesində, 2,8 faizi tikintidə, 4,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 0,1 faizi mədənçixarma sənayesində, 0,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur.

Xidmət sahəsində işləyənlərin 30,5 faizi təhsil, 25,7 faizi topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri, 10,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi istirahət, əyləncə və incəsənət, 1,3 faizi peşə, elmi və texniki fəaliyyət, 0,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,2 faizi informasiya və rabitə, 1,1 faizi maliyyə və sığorta fəaliyyəti, 1,2 faizi yaşayışın təşkili və ictimai iaşə, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışmışlar.

2021-ci ildə bir işçiə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 144,8 saat təşkil etmişdir.

Əmək haqqı

2021-ci ilin yanvar-dekabr aylarında rayon iqtisadiyyatında muzdlı çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq 461,6 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 505,3 manat, özəl müəssisələrdə isə 393,9 manat olmuşdur.

Yaşayışın təşkili və ictimai iaşə, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, dövlət idarəetməsi və müdafiə; sosial təminat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində orta aylıq nominal əmək haqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.

Demoqrafik vəziyyət

İlkin məlumatlara görə rayon üzrə əhalinin sayı ilin ərzində 520 nəfər və ya 0,2 faiz artaraq 2022-ci il yanvar ayının 1-i vəziyyətinə 231573 nəfərə çatmışdır. Əhalinin 38,9 faizini şəhər, 61,1 faizini kənd sakinləri, 50,4 faizini kişilər, 49,6 faizini isə qadınlar təşkil edir.


Ədliyyə Nazirliyinin şəhər qeydiyyat şöbəsi tərəfindən 2021-ci il ərzində 2120 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3-dən 9,2-ə enmişdir.

Hesabat ilində rayonda 1600 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici artaraq 7,5-dən 6,9-a enmişdir.

2021-ci ildə Ədliyyə Nazirliyinin şəhər qeydiyyat şöbəsi tərəfindən 741 nikah və 361 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 2,9-dan 3,2-ə qədər, boşanmaların sayı isə 1,3-dən 1,6-a qədər artmışdır.

AZADLIĞIN ODUNA YANAN QƏHRƏMAN

20 Yanvar şəhidi Şahin Məmmədovun 50 illiyinə



Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə qanlı hərlərlə yazılmış 1990-cı ilin Yanvar hadisələri xalqımızın yaddaşında dərin hüzn və kədərli günlərin vəhşəti, eyni zamanda qara rəngə çalan acı xatirəsi kimi qalmaqdadır. O müdhiş Yanvar gecəsində dinc sakinlər Bakının küçə və meydanlarında fədakarcasına azğın sovet imperiyası qoşunlarının qarşısına yalnız əllə çıxmaqdan çəkinmədilər. Eyni zamanda Vətənimizin mübariz oğulları yüksək, ali vətəndaşlıq nümunəsi göstərməklə xalqın qəlbində əbədi məşəl yandıran hünər və qeyrət mücəssməsinə çevrildilər. O qanlı və şanlı yanvar gecəsində kimisi Şəhid oldu, kimisi şəhid. Şəhidlik adının ucaltığını, Şəhid titulinin dəyərini və müqəddəsliyini də xalqımız ilk dəfə məhz milli qururumuzun dirçəldiyi o şərəfli günlərdə dark etdi.

Azğın sovet ordusu Bakıda törətdiyi qanlı faciəylə kifayətlənəyib respublikamızın bir sıra bölgələrinə də qoşun yeritməklə qırqın planını tədbirli şəkildə davam etdirdi. Belə ki, 1990-cı il Bakıda baş verən Qanlı Yanvar qırğını Lənkəranda da yan keçmədi. Məlum hadisələrdən sonra artıq Lənkəranda xalq ayağa qalxmışdı. Xalqın iradəsini, müqavimətini qırmağa çalışanlar buna nail ola bilmədilər. Hər gün şəhərdə etiraz mitinqləri davam edirdi, cəsurlar, mərd lənkəranlılar meydanlar qeyrətində mücadilə verməklə sarsılmaz əzm və birlik nümayiş etdirirdilər. Sovet hərbi təcavüzünün qarşısını almaq üçün Milli Azadlıq Hərəkatına qoşulan xüsusi fəallar içərisində xalqın qeyrətli, mərd oğulları ön cəbhədə idilər. Mərd lənkəranlılar Bakıda baş verən qanlı qırğınla barışmayaraq soyuq silahlarla ağır, zirehli düşməni qüvvələrinin qarşısına çıxmağa can atırdılar.

Vətən, torpaq, millət, xalq namusunu uca tutan, Haqq işi uğrunda mücadilələrə atılan igid, qəhrəman oğullarımızın xatirəsi qəlbimizdə əbəddir. 1990-cı ilin Qanlı Yanvar hadisələrinin Lənkəran səhifəsinə öz qanı, canı bahasına Azadlıq dastanı yazmış igid qəhrəmanlardan biri də Şahin Məmmədovdur. Şahin Məmmədov məlum hadisələr zamanı Şəhidlik zirvəsinə fəth edən 11 lənkəranlıdan biridir. Məslək dostu Rövşən Bədəlovla birgə motosikletin tərkində Haftoni meşəsinə doğru yol alarkən geriye əbədiyyən dönüşü olmayıb. Çünki bu yolu müqəddəs bir ünvanı varmış: Şəhidlik! Ölümsüzlük! Həmin o motosiklet də hər iki gənci əbədiyyət ünvanlı son mənzilə çatdırıb.

Şahin Zahid oğlu Məmmədov 31 yanvar 1972-ci ildə Lənkəran şəhərində anadan olub. Texniki peşə məktəbində oxuyub. Ailənin yeganə oğul payı idi.

Bu yazını ərsəyə gətirməklə 20 Yanvar Şəhidimiz Şahin Məmmədovun cənnətdəki 50 yaşının tamamına bir ərmağan bağışlamaq istədim. Şəhidimizin kiçik bacısı İradə xanım əlaqə saxlayarkən qardaşı ilə bağlı kövrək xatirələrini dərin hüzn və kədər içində bölüşdü:

"Biz ailədə üç uşağıq: iki bacı, bir qardaş. Məndən böyük bacım erkən yaşda ailə həyatı qurub. Qardaşım Şahin evimizin kiçiyi idi. Anam həddindən artıq onu çox istədiyindən ərköyün böyütmüşdü. Atamla anam ona görə də Şahinin Şəhid olmasından sonra çox yaşamaıyb dünyasını dəyişdilər. Həmin ərəzidə ki, dəfn olunub Şahinin vaxtilə gəzdirdiyi yerlər idi. O yerlərdə gəzib dolaşmağı çox sevərdi qardaşım. Uşaqlıqdan tank həvəskarı idi. Bir fotoaparatu da var idi. Şəkillərini də özü çıxartdırardı. Yaman həvəskar idi. Tez-tez motosikletlə şəkil çəkdirməyi xoşlayardı. Həmin o motosiklet də hal-hazırda Bakıda İstiqlal muzeyində eksponat kimi qorunub saxlanılır.

Şahin motosiklet sürməkdə mahir idi. Çox vaxt yarışlara qatılar və motosikleti də hündürdən idarə etməyi çox sevərdi. Evimiz ikimərtəbəli olduğundan yuxarıdan aşağıya doğru pillələri də motosikletlə enməkdən xoşlanardı. Onun bu hərəkətindən qorxuya düşərdik. Elə bil Şəhid olmamışdan bir neçə saat əvvəl fikirləşmişdi ki, mənə heç nə olmaz, mənə motosikletim güllədən daha sürətli gedə bilər. Bəlkə də həmin gün sovet qoşunlarının hücumunun qarşısını almaq üçün o motosikletlə güvənib getdi Haftoni meşəsinə. Motosikleti o qədər sürətlə sürərdi ki, həmişə bundan narahat olar və Allaha dualar edərdik ki, həmin anda onun qarşısına maşın və ya bir adam çıxmasın.

Şəxsiyyəti barədə onu da deyim ki, Şahin elə bir insan idi ki, heç vaxt yalan danışmağı xoşlamazdı. Hətta ziyanına olsa belə yenə də yalan danışmaqdan çəkinirdi.

1990-cı ilin Yanvar hadisələri zamanı mənə 20 yaşım olardı. Şahin son vaxtlar şəhərdə baş verəcək hadisələrdən xəbərdar idi. Yaşının az olmasına baxmayaraq hər gün televizorda xəbərləri izləyir və narahatçılıq hissləri keçirirdi.

Biz həmin gün yanvarın 26-da hamımız evdə idik. Qonşumuzda hüsr var idi. Anam oraya gedəcəkdə. Ancaq nədənsə deyirdi ki getmək istəmirəm, özümü çox pis hiss edirəm. Qardaşım da onda evdə yatmışdı. Anam hüsr yerindən qayıdanda özüylə şorqoğalı gətirmişdi. Lənkəranda şorqorəyi deyilir. Yadıma gəlir ki, anam onu gətirib masanın üstünə qoydu. Qardaşım yuxudan oyandı və onun yediği axırıncı çörək də şorqoğalı oldu. Təxminən səhər saat 10-11 olardı. İki nəfər onun dalınca gəldi, çağırırdı. Getdi.. Qonşuda ağ jiquli markalı maşının yiyəsi ilə. Atam dallarınca baxanda görüb ki, maşına çoxlu papiros qutuları yükləyiblər. Sən demə dayaq dəstələrində keşik çəkən cavanlara aparırıbmışlar. Bir qədər sonra qardaşım geri qayıtdı. Motosikleti həyətdə idi. Həyətin qapısını açib motosikleti işə salmaq istəyəndə nədənsə işləmədi. Şahin hələ əsəbiləşdi ki, motosiklet niyə dayandı. Nəhayət motosiklet işə düşəndən sonra sürüb getdi. Biz də onda başa düşmürdük ki, şəhərdə nə baş verəcək. Həmin vaxtlarda başımızın üstündən səmada helikopterlərin uçduğunun şahidi olurduq. Sən demə şəhərdə əməlli-başlı hazırlıq gedirmiş. Hadisə gündorta saatlarında baş verdi. Lənkəran cavanları sovet qoşunlarının şəhərə hücumunun qarşısını almaq üçün Haftoni meşəsinə çəkilməyi qərara alıblar. Onların içində ən azyaşlısı mənəm qardaşım olub. Cavanların çoxu evli imişlər. Təkcə mənəm qardaşım, Rahim Məmmədovdan başqa. Rahimin də yaşı çox deyildi. Mənəm qardaşımdan bir neçə yaş böyük idi. Sonradan öyrəndik ki, Şahin təhsil aldığı avtomobil məktəbində təşkil edilmiş kəşfiyyat cəbhəsinə qoşulub, adını siyahıya gizləncə yazdırıb. Rahimlə də orada tanış olub.

Hadisə baş verib, biz isə axşama kimi olanlardan xəbərsiz qalaraq evdə oturub Şahinin yolunu gözləmişik. Bir də gördük qonşu qadın ağlaya-ağlaya gəldi ki, mənəm də övladımı bir dəstə adamla avtobusa mindirib apardılar. Biz də ona ürək-dirək verirdik ki, heç nə olmaz, sağ-salamat qayıdar. Heç özümüz də bilmirdik ki, Şahin gedib orada güllələnib. Öyrəndik ki, moto-



sikletə 9 güllə dəyib. Qardaşımın başında kaska olub. Güllə motosikletin benzin bəknə dəydiyindən Şahinin cəsədi alışıb yamışdı.

Həmin vaxt içimdə bir gərginlik var idi. Axşamçağı evimizə telefon zəngi gəldi. Evdə atam, anam, bir də mən idim. Heç birimiz telefona cavab verməyə ürək eləmədik. Bir-birimizə baxa-baxa qaldıq. Hiss etdik ki, nəşə yaxşı xəbər deyil. Nəhayət telefona mən cavab verməli oldum. Mənə dedilər ki, Şahin Məmmədov yaralanıb. Bu sözü eşidən kimi qeyri-ixtiyari dəstəyi anama uzatdım. Daha gücüm çatmadı. Telefonda anama nə dedilərsə dəstəyi götürməyiylə arxası üstə yərə dəyməyi bir oldu. Sonra dəstəyi yenə mən götürdüm. O vaxtlar komendant saati tədbiq edildiyindən küçəyə çıxmağa icazə yox idi. Dəstəyin o başındakı şəxsdən soruşdum ki, qardaşım haradadır? Ancaq həmin şəxs cavab verməyib dəstəyi yerinə asdı. Şahini axtarmağa başladım. Bütün xəstəxanaları gözdik. Dedilər ki, bizdə belə bir yaralı yoxdur. Sonra eşitdik ki, məscidə cəsəd gətiriblər. Atam dayımla birlikdə təcili yardım maşını ilə məscidə getdilər. Atam məsciddə Şahinin cəsədini görəndə kimi ürəyi gedib. Cəsədi yanaraq tanınmaz hala düşübmiş. Qardaşım Şəhid olmamışdan qabaq motosikletlə qəza keçirdiyindən həmin vaxtdan üzündə cızıq izi qalmışdı. Atam da Şahini həmin o cızıq izindən tanıyırdı.

Onu da deyim ki, Şahin şəhid olmamışdan qabaq, son vaxtlar bu sözü tez-tez işlədərdi: "Kaş ki, mən heç olmasa bir erməni öldürə biləydim." Anam isə deyərdi ki: "Şahin, bu nə sözdü, sən hələ uşaqsan, 18 yaşın var." Mən ancaq bilirəm ki, əgər Şahin yaşasaydı, hər neçə yaşda olursa olsun, Qarabağın azadlığı uğrunda aparılmış 44 günlük Vətən müharibəsinə könüllü surətdə hamıdan birinci gedərdi. Çünki 18 yaşında ikən ölkədə baş verən siyasi hadisələr ona dərinlən təsir etmişdi. Evdə belə qərar tuta bilmirdi, elə harasa hey can atırdı ki, bir iş görsün, millətinə xeyiri, köməyi dəysin."

Qanlı Yanvar hadisələrindən düz 32 il ötməsinə baxmayaraq, bu gün də xalqımız Azadlıq uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini uca tutur.

Gənc Şahini Vətənimizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda gedən şanlı mübarizə və mücadilə eşqi əsla tərk etmədi. Son addımında valideynləri ona nə qədər öyüd-nəsihət versələr də, öz yolundan dönmədi. Qəlbində baş qaldırmış sonsuz Vətən, torpaq, millət, yurd sevgisi olub onu mübarizə meydanına çəkib aparın. Meydana gedərkən də təsadüfi halda deyil, xalqının, millətinin taleyini düşünərək gedib. Bir vətəndaş kimi qanlı imperiyanın qara əsarət zəncirini birdəfəlik qırmaq üçün öz həmməsləklərinə qoşulub. Öz parlaq gəncliyini, qonça arzularını düşünmədən... Söz yox ki, bütün Şəhidlərimiz kimi Şahinin də sonsuz arzusu, məramı Vətənimizin azadlığı, suverenliyi, ərəzi bütövlüyünün bərpası olub. Azadlığımızın oduna yanan qəhrəmanımız Şahin Məmmədovun əziz, nakam xatirəsi unudulmayıb, yaşayır və daima yaşayacaq! Bu gün Lənkəran Şəhidlər Xiyabanında Yanvar Şəhidlərinin sırasında qərar tutan ən azyaşlı azadlıq fədaisi, mücadiləçi qəhrəman Şahin Məmmədovun məzarı lənkəranlıların fəxri və yerinə çevrilmiş müqəddəs ziyarətgahıdır.

20 Yanvar şəhidimiz Şahin Məmmədovun 50 yaşı münasibətiylə qələmə aldığım bu yazını şair Əli Vəkili "Azadlıq uğrunda mübarizlər" mənzuməsindən igid, qəhrəmanımıza həsr etdiyi duyğulu misraları ilə bitirmək istəyirəm:

*Şahin idin, şahin, bala,
Lənkəranda düşdün yola.
İstisə yolunda susub,
Şəhərdə oldun bu mahala.*

Müqəddəs məkanında nurlar içində yat, yurda sipər olub, igidliylə, hünəriylə, qeyrətiylə şan-şöhrət gətirən, qəhrəman Şahin!

Qeyd: Yazının ərsəyə gəlməsində şəhidimizin ailə üzvləriylə əlaqə yaratmaqda göstərdiyi köməyə görə yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Rafiq Rəhimlinin ailəsinə, xüsusilə Vətən Müharibəsi qazisi Vüsal Rəhimliyə sonsuz minnətdarlığımı bildirirəm.

Sevinc ƏDALƏTQIZI,
tədqiqatçı-publist.

ÇAYÇILIĞA DAİR YENİ KİTAB



AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyev, fəlsəfə doktorları Xəlqverdi Babayev və Natiq Mirzəyevin həmmüəllifliyi ilə "Çay bitkisinin qidalanması və məhsuldarlığı" mövzusunda monoqrafiya işıq üzü görüb. 348 səhifəlik kitabda mineral və üzvi gübrələr haqqında ümumi məlumat, xüsusilə çay plantasiyalarında tətbiq olunan mineral, üzvi gübrələrin vegetasiya müddətində dəyişən və ya birlikdə

verilməsinin bitkiyə təsiri, səmərəliliyinin yüksəltmək yolları, dozalarının optimallaşdırılması metodları, gübrələrin tərkibindəki qida maddələrinə görə onların şerti vahidlərlə və fiziki çəkiyə görə hesablanması və s. həlli vacib məsələlərə həsr edilib.

Çayçılıq haqqında Dövlət Proqramında nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsinə töhfə olan monoqrafiyada, həmçinin ərzaq təhlükəsizliyinin təminatında və çayçılığın inkişafında sahibkarlığın rolu, yaşıl çay istehsalında maya dəyərinin aşağı salınması və çayçılıqda iqtisadi səmərəliliyin yüksəldilməsi yolları göstərilib, çay plantasiyalarında suvarma rejiminin müəyyən edilməsi, mikroiklim şəraiti, çay bitkisinin fizioloji və məhsuldarlıq göstəricilərinə dair materiallar öz əksini tapıb.

Kitabın elmi redaktoru AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ələvsət Quliyevdir.

Ali təhsil müəssisələrinin "Aqronomluq", "Torpaqşünaslıq", "Aqrokimya" və digər ixtisaslarında təhsil alan tələbələr, magistrantlar, doktorantlar, həmçinin, müvafiq sahələr üzrə mütəxəssislərin istifadə edə biləcəyi kitab "Ecoprint" nəşriyyatında nəşr edilib.

S.MİRSƏFƏROĞLU

İDMANÇILARLA GÖRÜŞ



"Çempionumuz" sosial idman layihəsi çərçivəsində Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən Lənkəran şəhər 4 saylı humanitar təmayüllü məktəb-liseydə görüş keçirilib.

Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təsdiq etdiyi əsasnaməyə əsasən yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin, idmanın təbliğ edilməsi, yüksək nailiyyət qazanmış idmançıları cəmiyyətdə tanımaq məqsədi daşıyan "Çempionumuz" sosial idman layihəsi çərçivəsində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, Lənkəran Şəhər Təhsil Şöbəsinin və Lənkəran İdman Könüllüləri Təşkilatının birgə təşkilatçılığı ilə Cüdo idman növü üzrə respublika çempionatının mükafatçısı, Qraplinq idman növü üzrə Dünya kubokunun, MMA üzrə respublika birinciliyinin qalibi Fəryaz Mirzəyev ilə şagirdlərin görüşü keçirilib.

Tədbirin açılışını edən məktəbin direktoru Yeganə Əsgərova sağlam həyat tərzinin təbliğ olunmasında, yeniyetmə və gənclərin fiziki sağlamlığının qorunması və inkişaf etdirilməsində, onların bədən tərbiyəsi və idmanın faydalılığı baxımından maariflənməsində belə görüşlərin böyük əhəmiyyət

daşdığını bildirib.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları Sadiq Həmidov və Yusif Xamiyev çıxışlarında tədbirin məqsədindən, yeniyetmə və gənclərin sağlamlığının qorunub möhkəmləndirilməsinin vacibliyindən və bu istiqamətdə cəmiyyətin həyatında idmanın oynadığı roldan danışaraq dinləyiciləri zərərli vərdişlərdən uzaq olmağa çağırıblar.

Eyni zamanda layihənin əhəmiyyətindən idmanla məşğul olmağın faydasından danışan natiqlər yeniyetmə və gənclərin düzgün qidalanma, idman, fiziki aktivlik, şəxsi gigiyena, normal yuxu rejimi, sağlam həyat tərzinə mane olan zərərli vərdişlərdən bəhs etməklə tövsiyələrini veriblər.

Daha sonra Cudo, Qraplinq və MMA idman növləri üzrə məşqçi-müəllim Zaur Məmmədov və idmançı Fəryaz Mirzəyev öz həyat yollarından, idmanla məşğul olaraq əldə etdiyi yüksək nəticələrdən söz açaraq şagirdlərə mütəmadi idmanla məşğul olmağı tövsiyə ediblər.

Çıxışçılar tədbir iştirakçıları tərəfindən onlara verilən sualları da cavablandırıblar.

Çıxışlardan sonra idmana aid video çarxin təqdimatı olub.

Səhran ƏLİYEV

LƏNKƏRAN TEATRINA

YENİ BAŞ REJİSSOR TƏYİN OLUNUB

Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Anar Sadiqov Lənkəran Dövlət Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunub. Mədəniyyət Nazirliyinin nümayəndələri Könül Əliyeva-Cəfərova və Günay Hümətova onu kollektivə təqdim ediblər.

Teatrın direktoru Tofiq Heydərov tədbirdə çıxış edərək yeni baş rejissorun fəaliyyəti üçün hər cür dəstəyin göstərəcəyini, yaradıcı kollektivin A.Sadiqov kimi gənc, perspektivli gənclərə böyük ümid bəslədiyini bildirib.

Sonda A.Sadiqov ona göstərilən etimada görə təşəkkürünü çatdıraraq özünə düşən vəzifənin öhdəsindən gəlmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Qeyd edək ki, Anar Babalı oğlu Sadiqov 1986-cı ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib.

2010-2011-ci illərdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor və aktyor, 2014-cü ildə Akademik Musiqili Dram Teatrında rejissor köməkçisi, 2015-2019-cu illərdə Akademik Milli Dram Teatrında rejissor, 2019-2021-ci illərdə Akademik Musiqili Dram Teatrında rejissor kimi çalışıb.

A.Sadiqov 2011, 2015, 2017 və 2019-cu illərdə Moskvada Gənc Rejissorların laboratoriyasında müdəvim olub, S.Jenovaç, M.Zaxarov, K.Qinkas, V.Rijakov və digər tanınmış teatr xadimlərinin mühazirələrini dinləyib.

"Lənkəran"



Yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır!

Vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə əhaliyə müraciət edərək, aşağıda göstərilən mühüm yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladıq:

-elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edin və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə edin!

-standartlara uyğun olmayan qaz cihazlarından istifadə zəhərlənmə, yanğın və partlayış təhlükəsi yaratdığından, onların istismarına yol verməyin!

-elektrik xətləri və uzadıcılarını həddindən artıq yükləməyin!

-elektrik avadanlıqları və qaz cihazlarını işlək vəziyyətdə qoyub mənzili tərk etməyin!

-mənzil daxilində, evdən və pilləkən qəfəslərində tezalısan yanar maddə saxlamayın!

-mənzilə daxil olarkən qaz qoxusu hiss etdikdə işığı yandırmayın, qapı-pəncərələri açın, mənzilə qazın girişini bağlayın və mütəxəssis çağırın!

-uşaqların elektrik və qaz cihazlarından istifadəsinə yol verməyin!

- azyaşlıları nəzarətsiz qoymayın!

- tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya evdən atmayın!

Nəzərə almaq lazımdır ki, yanğının qarşısını almaq onu söndürməkdən daha asandır. Özünü və yaxınlarınızın həyatını təhlükəyə atmayın! Mənzilinizi və əmlakınızı yanğından qoruyun!

FHN DYNX-nin Yanğına Qarşı Təbliğat Şöbəsi

YAZIÇININ YENİ KİTABI ÇAPDAN ÇIXIB



Bu günlərdə yazıçı-publisist Qafar Cəfərlinin "Tanrının göz yaşları" romanı işıq üzü görüb. Roman 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun Zəfərinə, onun rəşadətində və xüsusilə kəşfiyyatçıların xidmətinə həsr olunub.

Romanda sərgilənən məqamlar bir xalqın, onun yurd nisgilli sakininin, şəhid ailəsinin, qazinin, döyüşçünün obrazları ilə cəmlənib.

Qafar Cəfərlin də bu romanında bizlərə təqdim etdiyi səhnələrlə, dialoqlarla təkcə eşitdiyini, yaşadığını, apardığı müşahidələri deyil, həm də yazıçı, vətəndaş mövqeyini də romana köçürüb.

Qeyd edək ki, yazıçı Qafar Cəfərlin rayonumuzun Viyən kəndində anadan olub. Birinci Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. 2018-ci ilin Prezident təqaüdəçüsüdür. 2020-ci ilin avqust ayından Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Zona Bölməsinin sədridir.

Baş redaktor
Əlimərdan ƏLİYEV

TƏSİSÇİLƏR:
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının aparatı və "Lənkəran" qəzetinin yaradıcı kollektivi

HESAB NÖMRƏMİZ:
AZ30AIB33010019443860238138
VÖEN 260024411
Kapital Bankın
Lənkəran filialı
lisenziya № V 343
İndeks: 66920

ÜNVANIMIZ:
Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 3 (4-cü mərtəbə)
Telefonlar: 255-35-05, 255-35-49
E-mail:
lenkeranqezeti@mail.ru

Qəzet redaksiyanın kompüter mərkəzində yığılmış və səhifələnmiş, Bakıda "Azərmedia" MMC-nin mətbəəsində çap olunmuşdur.
Tiraj: 450